

“Şuşanın işğaldan azad olunacağı gün uzaqda deyil”

Bu sözləri Xalq artisti Xuraman Qasımova bizimlə söhbətində dedi. Bildirdi ki, Şuşa xalqımızın qədim mədəniyyət ocağıdır. Bu torpaq neçə-neçə məşhur mədəniyyət xadimləri, – şairlər, musiqiçilər yetişdirib. Şanlı ordumuzun son günlər əldə etdiyi tarixi qələbələr bizi ruhlandırır, xalqımıza böyük ümidlər verir. Baxın, az vaxt ərzində Azərbaycan Ordusu Cəbrayıl və Füzuli rayonlarını kəndləri ilə birgə işğaldan azad edib.



Hər gün televiziya qarşısında oturub qələbə xəbərlərini izləyirəm. Cənab Prezidentin çıxışlarını dinlədikcə hər bir azərbaycanlı kimi mən də qürur hissi keçirirəm.

Yaxşı bilirəm ki, şəhidlərimiz var. Şəhid valideynlərinin çıxışlarını da dinləmişəm. Bu xalq necə böyük qəlbə malik vətənsəver xalqdır. Hamı qələbə barədə düşünür. Müharibə, doğrudan da, böyük fəlakətlər doğurur. Şəhərlərimiz, kəndlərimiz azad olunduqca görürük ki, erməni vandalları necə də hər şeyi bərbad vəziyyətə qoyublar. Prezidentimiz də deyir ki, biz işğaldan azad olunmuş ərazilərimizi tez bir

zamanda bərpa edəcəyik, buna heç bir şübhə yoxdur.

Xuraman xanım onu da bildirdi ki, müharibə mövzusu bir sənət adamı kimi ona yaxşı tanışdır: “Rəhmətlik kinorejissor, Xalq artisti Tofiq Tağızadənin “Mən ki, gözəl deyildim” filmində Səidə rolunda çəkilmişdim. Mən müharibənin bu gənc qızın taleyinə necə ağırlı təsir göstərdiyini diqqətə çatdırmaq istəmişəm. Səidənin hisslərini, duyğularını, ətrafına münasibətini verməyə çalışmışam.

Bu gün də bizim Səidə kimi vətən övladlarımız çoxdur. Onlar da daim Vətənə xidmət göstərməyə hazırdırlar”.

Erməni canilərinin Gəncədə törədikləri soyqırımı

hadisəsinin təsiri altındayam. Cənab Prezident də xalqa müraciətində bu vəhşilərin gec-tez cəzalandırılacaqlarını bildirdi: “Bu, insanlığa qarşı cinayətdir. Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, -- biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.

Zaman Azərbaycanın xeyrinə işləyir. Biz qələbə dolu günlər yaşayırıq. Böyük Qələbəmiz isə çox da uzaqda deyil. Ermənistan rəhbərliyi də bunu yaxşı anlayır və bilirlər ki, Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq.

**Bəli, Qarabağ bizimdir.
Qarabağ Azərbaycandır!**

**Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”**